



foto - 3x4 sm

CV

Adı: Gülüstan
Soyadı: Babayeva

Ünvanı: Bakı şəhəri, Ağa-Neymatulla küçəsi, 28, mən.6

Təvəllüdü: 14-05-1972

Ailə vəziyyəti: evli

E-mail: doctorabu@mail.ru

Tel: Ev +99412 4406998 İş Mobil +99450 3193018/+99455 9779119

Təhsili

1989-1995 Azərbaycan Dövlət Tibb Universiteti
1997 Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə
İnstitutu, terapiya kafedrası, ixtisasdəyişmə və ixtisasartırma
2012 Rusiya Federasiyası Diplomdansonrakı Tibbi Təhsil Akademiyası,
Qastroenterologiya kafedrası
2015 Rusiya Federasiyası Diplomdansonrakı Tibbi Təhsil Akademiyası, Qastroenterologiya
kafedrası
2017 Rusiya Federasiyası Secenov ad. Tibb Akademiyası, Diplomdansonrakı tibbi təhsil
fakultəsi, Qastroenterologiya kafedrası

Elmi dərəcəsi və elmi adı

2011 Tibb üzrə fəlsəfə doktoru, dosent

Pesə fəaliyyəti

2013 -2018 Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu,
terapiya kafedrasının dosenti.
*Terapiya kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində gastroenterologiya, intensiv
terapiya, revmatologiya, allergologiyaiüzrə mühazirələr seminarlar və praktiki
məşğələlər, elmi məqalələr, metodiki tədris vəsaitlərinin işlənilib hazırlanması, klinik
araşdırmalar, praktiki səhiyyəyə məsləhət yardımı. Kafedranın elmi tədqiqat işinin
məsul icraçısı*

2011-2013 Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri
təkmilləşdirmə İnstitutu, pediatriya kafedrasının
assistenti

*Kafedrada həkim müdavimlərlə praktiki məşğələlər, seminarlar, klinik
araşdırmalar, metodiki tövsiyələrin işlənilib hazırlanması və elmi məqalələr.*

2009-2011 “Elnur” tibb mərkəzi, həkim-terapevt

2004-2009 Azərbaycan Beynəlxalq Universiteti, morfolojiya və fiziologiya
kafedrası, baş müəllim

*Morfologiya və fiziologiya kafedrasının elmi fəaliyyətində iştirak, ədəbiyyatın
toplanması, tədqiqatların aparılması, tədris prosesinin təşkili*

1996-1998 Paris Kommunası ad. Dəniz Hövzə Poliklinikası, həkim-terapevt
xəstələrin müalicəsi, eyni zamanda təxirəsalınmaz vəziyyətlərdə olan xəstələrə
vaxtında düzgün tibbi yardımın təşkili

Nəşrlər

Terapiya və səhiyyənin təşkili sahəsində altmışa yaxın elmi işlər, eyni zamanda 2 dərs
vəsaiti, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.

Elmi konfranslarda iştirakı

2012RF terapevtlərin qurultayı, Moskva ş.

2012 “Левитановские чтения», Beynəlxalq elmi-konfrans, Moskva ş.

2017«Российская гастроНеделя» Moskva ş.

2017 RF terapevtlərin qurultayı, Moskva ş.

2017 «Левитановские чтения», Beynəlxalq elmi-konfrans, Moskva ş.

2018 «ГастроСессия-2018», Moskva ş.

2018 «Российская гастроШкола», Moskva ş.

2018 «Gut Mikrobiota for Health», 7 umumdünya sammit, Rim.ş. İtaliya

2018 EASL(qaraciyər xəstəlikləri üzrə Avropa konqressi), Paris ş.

2018 XII İnternational Gastroenterology Simpozium, Bratislava ş.

Dillər

Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)

Kompüter bacarıqları

Windows XP, MS Word, MS Excel

Nəşr olunmuş elmi-işlərin siyahısı: Əlavə olunur

....

Pesəkar təcrübəsi daxili xəstəliklər, gastroenterologiya, revmatologiya, intensiv terapiya

qeyd:cərrahi ixtisaslar üçün icra etdiyi əməliyyatların növləri qeyd olunmalıdır.

Nailiyətlər

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı

Əlavə 1. Nəşr olunmuş elmi işlərin siyahısı

qeyd: siyahı elektron formada institutda qəbul olunmuş formatda elmi hissədən əldə edilə bilər.
